

Lənkəran Dövlət Humanitar Kolleci ilə təhsil alacaq təhsilalan arasında

FƏRDİ MÜQAVİLƏ № _____

Lənkəran şəhəri

" _____ " _____ " 2016-cı il

Bir tərəfdən, Lənkəran Dövlət Humanitar Kolleci (bundan sonra Kolleç) adından direktor Ruslan Allahverən oğlu Həmidov və digər tərəfdən, təhsil alacaq (bundan sonra təhsilalan)

(adı, atasının adı, soyadı)

olmaqla Azərbaycan Respublikası mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəaları, Təhsil Qanunu, təhsil haqqında müvafiq sərəncam və qərarları nəzərə almaqla bu Müqaviləni imzaladılar.

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti, Kollecdə ödənişli əsaslarla və ya dövlət hesabına (altından xətt çəkilməli) təhsilin həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

2. Tərəflərin hüquq və öhtəlikləri

2.1. Kolleç təhsilalanın müvafiq tədris planına uyğun təhsil almasını təmin edir.

2.2. Kollecin təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhtəliklərinin yerinə yetirilməsini, Kollecin daxili intizam qaydalarına riayət edilməsini tələb etmək hüququ vardır.

2.3. Təhsilalanın Kollecdən bu Müqavilə öyrə öhtəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

2.4. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.4.1. Kollecin daxili intizam və davranış qaydalarına riayət etmək;

2.4.2. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin ümumi əxlaq və etik davranış qaydalarını pozmammaq;

2.4.3. Akademik borcu qalmış fənlər üzrə tədris proqramlarını müvafiq əsasnaməyə uyğun yerinə yetirmək;

2.4.4. Öz hərəkətləri ilə Kolleçə maddi və mənəvi zərər vurmamaq;

2.4.5. Təhsil xərclərini hesablanmış qaydaya uyğun ödəmək;

2.4.6. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünəş edən hallar haqqında təhsil müəssisəsinə məlumat vermək.

3 . Təhsil xərcləri və hesablaşma qaydası

3.1. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müəyyən edilir.

3.2. Bu müqaviləyə uyğun olaraq, təhsilalan I kursun təhsil haqqını Kolleçə qəbulun qeydiyyatı zamanı, digər illərdə isə hər tədris ili üçün müvafiq olaraq sentyabr-may ayları müddətində tam ödəməlidir.

3.3. Təhsil alanın təhsil haqqı (dövlət sifarişi və ya ödənişli olması qeyd olunmalı, ödənişli formada təhsil alanlar üçün təhsil haqqının məbləği rəqəm və yazı ilə qeyd olunmalı):

3.4. Təhsil alanın akademik borcu olduğu halda, o həmin fənni yenidən dinləyir və bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 sayılı qərarı ilə

təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 4.3. bəndinə uyğun olaraq ödəniş edir.

4. Müqavilənin ləğv edilməsi qaydası

4.1. Müqaviləyə Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanunu və digər hüquqi normativ aktlara uyğun xitam verilə bilər.

4.2. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə yazılı cavab ünvanlanmalıdır.

4.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, təhsilalan Kolleci dəyişdikdə müqaviləyə müvafiq qaydada xitam verilir.

4.4. Belə hallarda Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, Kolleç tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.

5. Mübahisəli məsələlərin həlli və tərəflərin məsuliyyəti

5.1. Mübahisəli məsələlərin həlli təhsil haqqında hüquqi- normativ aktlara, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir.

5.2. Təhsilalan Kollecdən xaric olunduğu halda onun ödədiyi təhsil haqqı Kolleç tərəfindən geri qaytarılmır. Təhsilalanın ödədiyi təhsil haqqı məbləği o zaman geri qaytarılır ki, o üzürlü səbəbdən dərəcə başlaya bilməsin.

6. Digər şərtlər

6.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir.

6.2. Bu Müqavilə Azərbaycan dilində (təhsilalan xarici vətəndaş olduqda onun arzusuna uyğun olaraq ingilis və ya rus dillərinin birində) eyni hüququ qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir.

6.3. Bu müqavilə _____ tarixindən _____ tarixinədək müddətinə bağlanılır.

7. Tərəflərin rekvizitləri və imzaları

Təhsil müəssisəsi:

Adı: *Lənkəran Dövlət Humanitar Kolleci*

Ünvanı: *AZ4200, Lənkəran ş., Ş.Axundov-31*

Hesab № *004129 2162002*

VÖEN - *2600235651*

Bank: - *Bank Standart*

Adı - *Dövlət Xəzinədarlığı Agentliyi*

Kod - *210005*

VÖEN - *1401555071*

M/H - *AZ41NABZ01360100000000003944*

SWIFT: *BIK CTREAZ22*

Təhsilalan:

Yaşadığı yer: *Azərbaycan Respublikası*

Ünvan: _____

Tel: _____

Şəxsiyyət vəsiqəsi _____ № _____

Vəsiqəni verən orqan: _____

Verilmə tarixi: _____

Direktor:

r.ü.f.d. Ruslan Həmidov

İmza: